

TƏSDİQ EDİLİB
09.09.2025 tarixli 2 №-li əmr ilə

“KredAqro” MMC BOKT Baş direktoru
Əkbərov Anar Füzuli oğlu

“KredAqro” MMC BOKT
KREDİT MÜQAVİLƏSİNİN
ÜMUMİ ŞƏRTLƏRİ

Bakı, 2025-ci il

1. TERMİNLƏR VƏ TƏYİNLƏR

Bu Ümumi Şərtlər çərçivəsində aşağıda göstərilən və böyük hərflərlə yazılmış terminlər aşağıdakı mənalara sahib olacaqdır:

1.1. **Aksept** – Borcalan tərəfin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331.3 və 406.3 maddələrinə əsasən gücləndirilmiş Eİ istifadə etməklə istehlak kredit müqaviləsinin fərdi şərtlərinin imzalanması yolu ilə ifadə olunan Oferta ilə razılığı.

1.2. **Eİ** – Borcalanın şəxsi imzasının analoqu olan elektron və ya gücləndirilmiş elektron imza. Eİ-nin istifadə qaydaları və şərtləri, Kreditor və Borcalan arasında aparılan əlaqələrdə Sənədin mühafizə olunması üzrə razılaşma ilə müəyyənləşdirilir, bu razılaşma Saytda və Mobil Tətbiqdə (həmçinin, Şəxsi kabinetdə) yerləşdirilib.

1.3. **Bank Kartı** – Beynəlxalq ödəniş sisteminin bir hissəsi olaraq kredit təşkilatı tərəfindən verilən, yalnız Azərbaycan Respublikasının valyutasında (AZN) fəaliyyət göstərən ödəniş sistemləri çərçivəsində verilən bank kartıdır. Borcalan kartdan ödənişlər və kreditin alınması və ya ödənilməsi üçün istifadə edir. Ödəniş sistemləri siyahısını, pul əməliyyatları ilə əlaqədar xidmət göstərən təşkilat müəyyən edir.

1.4. **Kredit Müqaviləsi (İstehlak Kredit Müqaviləsi)** – Kreditor tərəfindən Borcalana müəyyən şərtlərlə və məbləğdə kreditin verilməsi haqqında Borcalanın Oferta razılığını bildirərək bağladığı müqavilədir. Borcalan həmin məbləği geri qaytarmağa və faizləri ödəməyə borcludur.

Bu Ümumi Şərtlər Azərbaycan dilində tərtib edilmişdir.

1.5. **Həftəlik Ödəniş** – Borcalanın kredit və faiz ödənişlərini ayda bir dəfə ödəyəcəyi anuitet ödənişləridir. Bu ödənişlər borcun müddətinə dəyişməz qalır, əgər Fərdi Şərtlərdə və ya bu Ümumi Şərtlərdə başqa cür müəyyən edilməyibsə. Həftəlik ödənişin məbləği yüzlərlə dəqiqliklə hesablamaqla yuvarlaqlaşdırılır.

1.6. **Müraciət** – Kreditə müraciət etmək istəyən şəxsin müraciət etdiyi sənəd, hansı ki, şərt və məbləğ daxilində kreditin alınması məqsədini bildirir.

1.7. **Borc** – Borcalanın Kredit Müqaviləsinə əsasən Kreditora ödəməli olduğu bütün məbləğlər, əsas borc (verilən kredit məbləği), faizlər, cərimələr və digər ödənişlər daxil olmaqla, hüquqi yollardan tələb edilən məbləğlər.

1.8. **Borcalan** – Kreditorla Kredit Müqaviləsi bağlayan və ya kredit almaq istəyən fiziki şəxs.

1.9. **Kredit Müqaviləsi Fərdi Şərtləri (Fərdi Şərtlər)** – Kredit Müqaviləsi şərtlərinin borcalan və Kreditor arasında şəxsi razılaşmalarıdır.

1.10. **Ödəniş Cədvəli** – Kredit Müqaviləsi üzrə borcalanın ayda bir dəfə ödəməli olduğu ödənişləri əks etdirən cədvəldir.

1.11. **Kreditor** – "KredAqro" məhdud məsuliyyətli cəmiyyəti bank olmayan kredit təşkilatı, VÖEN 1400268191, Azərbaycan Respublikasının Mərkəzi Bankının dövlət reyestrində qeydin qeyd nömrəsi qeydiyyat nömrəsi 119 GB, 16 dekabr 2022-ci ildə. Ünvan: AZ1075, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1/6 B, "Badamar" Plaza, 1-ci mərtəbə.

1.12. **Kredit** – Kreditor tərəfindən Borcalana verilməsi nəzərdə tutulan və geri qaytarılmalı, müəyyən şərtlər altında ödənilməli olan pul məbləğidir.

1.13. **Kreditorun Saytı** – İnternetdə yerləşən məlumat resursudur və <https://kredaqro.com> saytında yerləşir.

1.14. **Şəxsi Kabinet (Borcalanın)** – Borcalanın Mobil Tətbiqində yerləşən xüsusi bölmədir. Burada Borcalan kreditlə bağlı hüquq və vəzifələri, fərdi şərtləri və digər sənədləri görə bilər.

1.15. **Mobil Tətbiq** – Borcalan tərəfindən Kreditorla əlaqə qurmaq üçün istifadə edilən proqram təminatıdır.

1.16. **Oferta** – Kreditor tərəfindən Borcalana göndərilən, kredit müqaviləsinin fərdi şərtlərini özündə əks etdirən sənəddir.

1.17. **Borcalanın Cihazı (Cihaz)** – Borcalanın istifadə etdiyi şəxsi kompüter və ya mobil telefon (smartfon, planşet və s.), Android (5.0 və ya yuxarı versiya) və ya iOS (13.0 və ya yuxarı versiya) əməliyyat sistemində işləyən cihazdır.

Hazırkı sənəddə istifadə olunan digər termin və təyinlər Azərbaycan Respublikasının müvafiq qanunlarında və digər normativ aktlarında onlara verilən mənalara malikdir.

2. ÜMUMİ MÜDDƏALAR

2.1. Bu Ümumi Şərtlər, "KredAqro" MMC BOKT (bundan sonra - Ümumi Şərtlər) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının 25 dekabr 2009-cu il tarixli 933-IIIQ nömrəli «Bank olmayan kredit Təşkilatları haqqında» Qanununa, Azərbaycan Respublikasının Mərkəzi Bankının 16 iyun 2010-cu il tarixli № 15 protokolu ilə təsdiq edilmiş Bank Olmayan Kredit Təşkilatlarının fəaliyyətinə dair Prudensial Tənzimləməsi Qaydalarına və Azərbaycan Respublikasının Mərkəzi Bankının 15 noyabr 2024-cü il tarixli № 46/2 sayılı qərarı ilə təsdiq edilmiş «Bank Olmayan Kredit Təşkilatlarında Kredit Risklərinin İdarə Edilməsi Qaydası»na əsasən hazırlanmışdır.

2.2. Bu Ümumi Şərtlər, "KredAqro" MMC BOKT tərəfindən fiziki şəxslərə kredit verilməsi fəaliyyətini təmin etmək məqsədilə tək tərəfli qaydada təsdiqlənmişdir.

2.3. Bu Ümumi Şərtlər, Kredit Müqaviləsinin bağlanması, yerinə yetirilməsi, dəyişdirilməsi və ləğv edilməsi prosesində Kreditor və Borcalan arasındakı hüquq və vəzifələri müəyyən edir və Fərdi Şərtlərlə birlikdə Kredit Müqaviləsinin ayrılmaz hissəsidir. Əgər Ümumi Şərtlər Fərdi Şərtlərlə ziddiyyət təşkil edərsə, Kredit Müqaviləsinin Fərdi Şərtləri tətbiq olunur.

2.4. Kreditin verilməsi qaydaları, Kreditorun Kredit Verilməsi Qaydaları (bundan sonra - Qaydalar) və digər yerli aktlarla müəyyən edilir.

3. MÜQAVİLƏNİN PREDMETİ

3.1. Kredit Müqaviləsi çərçivəsində Kreditor Borcalana Fərdi Şərtlərin 1 b. göstərilən məbləğdə Kredit verir, Borcalan isə aldığı krediti və onun istifadəsinə görə faizləri Kredit Müqaviləsində müəyyən edilmiş vaxtda və qaydada geri qaytarmağa öhdəlik götürür.

3.2. Kreditor, şəxsi ehtiyaclar üçün geri qaytarılma, vaxtlı və ödənişli şərtlərlə istehlak kreditləri təqdim edir. Kreditlər təminatlı verilir.

3.3. Kredit Müqaviləsinin Fərdi Şərtləri və Ümumi Şərtlərinin Aksepti, Borcalan tərəfindən Fərdi Şərtlərin elektron imza ilə imzalanması yolu ilə həyata keçirilir. Kredit Müqaviləsi, onun imzalandığı gündən etibarən bağlanmış hesab olunur.

3.4. Kreditin verilməsi günü, kredit məbləğinin Borcalanın hesabını idarə edən kredit təşkilatının hesabına daxil olduğu gündür. Əgər Kreditorun və Borcalanın hesabları eyni təşkilatda yerləşirsə, Kreditin verilməsi günü, kredit məbləğinin Borcalanın hesabına daxil olduğu gündür.

3.5. Kreditor, Kredit Müqaviləsinin məbləğini Borcalan tərəfindən göstərilən Bank Kartına köçürür, əgər belə bir köçürmə mümkündür.

Bank Kartı vasitəsilə Kredit alan Borcalan, Kreditora zəmanət verir ki, həmin Bank Kartı ilə bağlı olan hesabda olan pul vəsaitləri üzərində sərəncam vermək hüququna malikdir.

3.6. Kreditor, Kredit Müqaviləsinin Ümumi Şərtlərində dəyişiklik etmək hüququna malikdir, lakin müvafiq dəyişikliklər Borcalanın Kredit Müqaviləsi üzrə mövcud olan və ya yeni yaranan maliyyə öhdəliklərini artırmamalıdır. Borcalan, Ümumi Şərtlərin yeni redaksiyasının Kreditorun Saytında və Şəxsi Kabinetində yerləşdirilməsi ilə bu dəyişikliklər barədə məlumatlandırılır. Ümumi Şərtlərdə edilən dəyişikliklər, onların yeni redaksiyasının Saytda və Şəxsi Kabinetdə yerləşdirildiyi gündən etibarən həm Kreditor, həm də Borcalan üçün məcburidir.

4. KREDITORUN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ

4.1. Kredit Müqaviləsi çərçivəsində Kreditorun vəzifələri:

4.1.1. Borcalana Kreditin alındığı 3.5-ci maddədə göstərilən üsulla verilməsini təmin etmək, əgər bu, Borcalan üçün mövcuddursa.

4.1.2. Borcalana aşağıdakı məlumatlara giriş imkanı təmin etmək, 19-cu maddədə göstərilən üsullardan biri ilə:

- Kredit Müqaviləsi üzrə Borcalanın mövcud borc məbləği;
- Borcalanın Kredit Müqaviləsi üzrə növbəti ödəniş tarixləri və məbləğləri;
- Kredit Müqaviləsində göstərilən digər məlumatlar.

4.1.3. Borcalana Kredit Müqaviləsini imzalamazdan əvvəl İstehlak Kredit Müqaviləsi üzrə standart məlumat forması təqdim etmək və Kredit Müqaviləsi imzalandıqdan sonra, Borcalanın tələb edilməsi ilə həmin sənədin surətini Şəxsi Kabinetdə pulsuz təqdim etmək.

4.1.4. Kreditor, Borcalana Şəxsi Kabinetdə aşağıdakı sənədlərin elektron surətlərinə, bu sənədləri nəzərdən keçirmək və yükləmək imkanı təmin etmək:

- Borcalan tərəfindən elektron imza ilə imzalanmış Kredit Müqaviləsinin Fərdi Şərtləri;
- Borcalan tərəfindən elektron imza ilə imzalanmış Kredit müraciəti;
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Borcalan tərəfindən verilən razılıqlar.

4.1.5. Borcalana pulsuz olaraq, onun tələbi ilə aşağıdakı sənədləri təqdim etmək:

- 4.1.5-ci maddədə göstərilən sənədlərin Kreditor tərəfindən təsdiqlənmiş surətləri və Kreditin Borcalana verildiyini təsdiq edən sənəd;
- Borcalanın Kredit Müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirdiyini təsdiq edən sənəd; Kredit Müqaviləsi üzrə qalan borcun məbləği haqqında sənəd;
- Kredit Müqaviləsi üzrə ödənilən məbləğ haqqında sənəd;
- Kreditin tam və ya qismən ödənməsi halında, borcun qalan məbləği, cərimə və ya borcun gecikmiş məbləği ilə bağlı sənədlər, habelə ödəmələrə daxil olan pul vəsaitlərinin borcun ödənilməsinə yönləndirildiyini göstərən sənədlər (bundan sonra

- Arayış(-lar)). Arayışlar, Kreditorun rəhbəri (direktor) və ya səlahiyyətli nümayəndəsinin imzasının faksimil surəti ilə imzalanmış ola bilər və Kreditorun möhürünün surətini ehtiva edə bilər.
- Arayışlar, Borcalanın rəsmi elektron poçt ünvanına göndərdiyi sorğu əsasında, Borcalanın yaşayış ünvanına və ya göstərilən elektron poçt ünvanına göndərilə bilər. Əgər yuxarıda göstərilən sənədlərin və ya onların surətlərinin təqdim edilməsi mümkün deyilsə, Kreditor bunun səbəbini izah etməlidir.

4.1.6. Kreditor, Kredit Müqaviləsi üzrə Fərdi Şərtlərdə göstərilməyən ödənişlərin Borcalan tərəfindən ödənilməsini tələb edə bilməz.

4.1.7. Borcalanın kommersiya sirri rejiminə (yəni, gizli olan və Borcalanın maliyyə fəaliyyəti ilə bağlı olan). Kommersiya sirri rejiminin müəyyən edilməsi Kreditorun üzərinə qoyulub, o Borcalanın kommersiya sirrini qanunvericiliklə müəyyən edilən hallar istisna olmaqla üçüncü şəxslərə yaymamağı öhdəsinə götürür.

4.2. Kredit Müqaviləsi çərçivəsində Kreditorun hüquqları:

4.2.1. Kreditor, bir tərəfli olaraq, daimi faiz dərəcəsini azaldmaq.

4.2.2. Cərimə məbləğini azaldmaq və ya tamamilə və ya qismən ləğv etmək.

4.2.3. Cərimənin tətbiq edilməyəcəyi dövrü müəyyənləşdirmək.

4.2.4. Cərimə tətbiq etməmək.

4.2.5. Kredit Müqaviləsi şərtlərini dəyişdirmək hüququna malikdir, əgər bu, Borcalanın vəziyyətini yaxşılaşdırırsa.

4.2.6. Kredit Müqaviləsinin Fərdi Şərtlərində göstərilən hər hansı bir üsulla Kreditin qalan məbləğinin və faizlərinin dərhal geri qaytarılmasını və ya Kredit Müqaviləsinin ləğv edilməsini tələb etmək hüququna malikdir, əgər:

- Kredit Müqaviləsi üzrə borcun ödənilməsi (faizlər və ya ödənişlər daxil olmaqla) 90 (doxsan) gündən çox müddətə gecikərsə və ya ardıcıl iki dəfə borcun ödənilməsi müddəti (faizlər və ya ödənişlər daxil olmaqla) pozularsa (hər biri 90 (doxsan) gündən az olmayaraq).

4.2.7. Kreditor, Kredit Müqaviləsi üzrə bütün və ya bir hissə hüquqlarını üçüncü tərəflərə keçirmək və ya başqa cür satmaq hüququna malikdir.

4.2.8. Kreditor, Borcalanın göndərdiyi müraciətlərə cavab vermək hüququna malikdir, həmçinin Borcalanın tələb etdiyi sənədləri, Kreditin verilməsi ilə bağlı, Kreditorun möhürü və rəhbər (direktor) və ya səlahiyyətli nümayəndəsinin imzasının faksimil surəti ilə təsdiq etmək hüququna malikdir.

4.2.9. Kreditor, Kreditin verilməsi üçün bir dəfəlik komissiya (bundan sonra - Komissiya) təyin etmək hüququna malikdir. Komissiya manatlarda ödənilir.

4.2.10. Kreditor akseptsiz qaydada Borclunun bank hesablarından (bank kartlarından) Kredit müqaviləsi üzrə gecikmə məbləğini təşkil edən pul vəsaitini silmək hüququna malikdir, Borclu isə Kreditorun bu hüququ ilə razılaşır.

5. BORCALANIN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ

5.1. Kredit Müqaviləsi çərçivəsində Borcalanın vəzifələri:

5.1.1. Bu Ümumi Şərtlərlə və onların dəyişiklikləri ilə vaxtında və tam şəkildə tanış olmaq, həmçinin bu dəyişikliklərin Kreditor tərəfindən edildiyini öyrənmək.

5.1.2. Kreditin verilmə müddəti başa çatdıqda, alınan kredit məbləğini tam şəkildə Kreditora geri qaytarmaq, Kredit Müqaviləsində göstərilən faizlərlə kreditin istifadəsinə görə faizləri ödəmək və Kreditin son ödəmə tarixində tətbiq olunan cəriməni (cəza) tam şəkildə ödəmək, əgər bu cərimə yaranıbsa və Fərdi Şərtlərdə göstərilibsə.

5.1.3. Kredit Müqaviləsi üzrə borcu düzgün şəkildə ödəmək, o cümlədən Kredit alındıqdan sonra, Kreditor tərəfindən Borcalanın Şəxsi Kabinetində yerləşdirilmiş Ödəniş Cədvəlində göstərilən tarixlərdə (təqvim tarixləri) və məbləğlərdə Aylıq Ödənişləri etmək. Borcalan, Aylıq Ödənişləri ödənişin müddətinə (Ümumi Şərtlərin 6.6-cı maddəsinə uyğun olaraq) uyğun şəkildə təmin edir.

5.1.4. Kreditor tərəfindən, Kredit Müqaviləsinin şərtlərinin pozulması nəticəsində kreditin və faizlərin erkən ödənilməsinə tələb edildikdə, Borcalan ödəniləcək məbləği Kreditorun tələbi göndərildiyi gündən ən çox 30 (otuz) təqvim günü ərzində ödəməlidir. Faizlər və cərimələr, əgər Kredit Müqaviləsində nəzərdə tutulubsa, Borcalan tərəfindən borcun tam ödənilməsinə qədər hesablanacaq.

5.1.5. Kreditora yalnız doğru, tam, dəqiq və cari məlumatlar (o cümlədən şəxsi məlumatlar) təqdim etmək.

5.1.6. 3 (üç) iş günü ərzində Kreditoru yazılı şəkildə məlumatlandırmaq:

- əlaqə məlumatlarında və ya digər şəxsi məlumatlarda dəyişiklik olduqda (məsələn, qeydiyyat ünvanı, faktiki yaşayış ünvanı, soyad, ad, ata adı (əgər varsa), şəxsiyyət vəsiqəsi məlumatları (əgər dəyişibsə), telefon nömrəsi və s.);
- Borcalanın Kredit Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyə təsir göstərə biləcək hər hansı digər hallar barədə, o cümlədən gəlir və xərclər barədə məlumatlar;
- şəxsi məlumatlarını dəyişdirdikdə və ya müvafiq məlumatları təqdim etmədikdə, Borcalan, Kreditorun məlumatlarının olmamasından yaranan mənfi nəticələrə görə riskləri öz üzərinə götürür, o cümlədən müqavilə üzrə ünvanına gələn məktubları və ya telefon nömrəsinə göndərilən mətn və səs mesajlarını almama riskini.

5.1.6.1. Kredit verilməzdən əvvəl, Borcalan, Kreditora yazılı şəkildə bildirəcəkdir ki, o, hüquqi şəxsin və ya xarici hüquqi şəxsin benefisiar sahiblərinin statusuna malikdir (Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli № 781-VIQ «Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə» haqqında Qanununa əsasən). Bu məlumatları təqdim etməmək, Borcalanın, belə bir statusun mövcud olmadığını bildirməsi hesab olunur.

5.1.6.2. Kredit verilməzdən əvvəl, Borcalan, Kreditora yazılı şəkildə bildirəcəkdir ki, o, agentlik müqaviləsi, tapşırıq müqaviləsi, komissiya müqaviləsi və ya etibar ilə idarəetmə müqaviləsi əsasında mənfəət əldə edən şəxsi təmsil edir. Bu şəxslərin məlumatlarını təqdim etməmək, Borcalanın bu şəxslərin olmadığını bildirməsi hesab olunur.

5.1.6.3. Kredit verilməzdən əvvəl, Borcalan, Kreditora yazılı şəkildə bildirəcəkdir ki, o, Azərbaycan Respublikasında və ya xarici dövlətlərdə dövlət vəzifəsindədir və ya beynəlxalq təşkilatlarda rəhbər vəzifələrdədir, habelə onun həyat yoldaşı və ya yaxın qohumunun xarici dövlət vəzifəli şəxsi olduğu barədə məlumat verəcəkdir. Bu məlumatları təqdim etməmək, Borcalanın belə bir vəziyyətin olmadığını bildirməsi hesab olunur.

5.1.6.4. Kredit verilməzdən əvvəl, Borcalan, Kreditora yazılı şəkildə bildirəcəkdir ki, o, məhkum olunmuş və ya məhkumiyəti aradan qaldırılmamış şəxsdir.

5.1.6.5. 3 (üç) təqvim günü ərzində, Borcalan, 5.1.6.1 – 5.1.6.4-cü maddələrdə göstərilən məlumatlarda baş verən dəyişikliklər barədə Kreditoru yazılı şəkildə məlumatlandırmalıdır, həmçinin

ildə ən azı bir dəfə təqdim edilmiş məlumatların doğru olduğunu təsdiq etməlidir. Borcalan tərəfindən yazılı bildirişin təqdim edilməməsi, əvvəlki məlumatların doğru və cari olduğu anlamına gəlir.

5.1.6.6. Kredit Müqaviləsi, 5.1.6.1 – 5.1.6.4-cü maddələrdə göstərilən kateqoriyaya aid olan fiziki şəxslərlə yalnız Kreditorun yekun qərarı ilə bağlana bilər. Bu şəxslər barədə qərar qəbul edildikdə, Kreditor əlavə məlumat tələb edə bilər və həmin şəxslərin maliyyə mənbələrinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli № 781-VIQ Qanununa əsasən tədbirlər görə bilər.

5.1.7. Kreditin tam və ya qismən erkən ödənilməsi halında, Borcalan, müvafiq kredit məbləği tam şəkildə geri qaytarıldıqdan sonra, faizləri ödəməlidir.

5.1.8. Borcalan, Şəxsi Kabinetə daxil olmaq üçün istifadə etdiyi məlumatların məxfiliyinə riayət etmək məsuliyyətini daşıyır və bu məsələlər, “KredAqro” MMC BOKT Şəxsi Kabinetindən istifadə Qaydaları ilə müəyyən edilir.

5.1.9. Borcalan, Kredit Müqaviləsi üzrə pul vəsaitlərinin yerləşdirilməsi üçün Bank Kartının doğru məlumatlarını təqdim etməlidir. Əgər doğru məlumatlar təqdim edilməzsə və ya Kreditor tərəfindən göstərilən məlumatlara uyğun olaraq Kredit yerləşdirilə bilməzsə, Kredit Müqaviləsi bağlanmamış hesab olunur.

5.1.10. Borcalan, Kredit Müqaviləsi və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər öhdəlikləri yerinə yetirmək məsuliyyətini daşıyır.

5.2. BORCALANIN HÜQUQLARI:

5.2.1. Kreditin verilməsindən və Fərdi Şərtlərdə göstərilən son ödəmə tarixindən əvvəl, Borcalan, Kreditin tam məbləğini əvvəlcədən Kreditori xəbərdar etmədən geri qaytarmaq hüququna malikdir, yalnız faktiki istifadə müddəti üzrə faizləri ödəməklə, yəni bu faizlər yalnız kreditin faktiki geri qaytarıldığı günə qədər hesablanacaqdır.

5.2.2. Borcalan, öz iradəsi ilə Kredit Müqaviləsi üzrə hər hansı bir məbləği istənilən vaxt və hər hansı bir məbləğdə, aylıq ödənişin tarixindən və ya Kreditin tam geri qaytarılması tarixindən əvvəl ödəmək hüququna malikdir.

5.2.3. Borcalan, Kredit Müqaviləsi üzrə aylıq ödənişi (ödənişləri) əvvəlcədən xəbərdarlıq etmədən tam və ya qismən ödəmək hüququna malikdir.

5.2.3.1. Əgər Borcalan, Kredit Müqaviləsi üzrə aylıq ödənişi (ödənişləri) əvvəlcədən xəbərdarlıq etmədən tam və ya qismən ödəyərsə, belə ödəniş Kreditor tərəfindən Kredit Müqaviləsi üzrə növbəti aylıq ödəniş tarixində hesablanacaq, ödənilən məbləğin qalan hissəsi (əgər varsa) Kreditorun balansında qalacaq və növbəti aylıq ödəniş tarixlərində ödəniləcəkdir.

5.2.3.2. Əgər Borcalan, Kreditin qismən erkən qaytarılması barədə Kreditori xəbərdar edərsə, Kreditor bu məlumatı aldığı gündən ən çox 5 (beş) iş günü ərzində ödənilən məbləği nəzərə alacaqdır. Kreditor, erkən qaytarılacaq məbləğə əsasən, Borcalanın ödəməli olduğu əsas borc və faizləri hesablayacaq və qalan borcun ödənilməsi üçün son ödəmə məbləğini müəyyən edəcəkdir.

Kreditin son geri qaytarılması müddəti, Fərdi Şərtlərdə göstərilən tarixdə dəyişiklik olmayacaqdır.

5.2.3.3. Əgər Borcalan, 5.2.3-cü maddədə göstərilən qaydada Kreditin qismən erkən qaytarılması niyyətindədirsə, Borcalan, planlaşdırılan qismən erkən qaytarılma günündən ən azı 5 (beş) iş günü əvvəl Kreditori yazılı şəkildə məlumatlandırmalıdır.

5.2.3.4. Əgər Borcalan, Kreditin qismən erkən qaytarılması zamanı, öz bildirişində göstərilən məbləğdən az məbləğ ödəyərsə, Kreditor, Borcalan tərəfindən ödənilən məbləği qismən erkən qaytarılma hesabına nəzərə alacaqdır.

5.2.4. Kredit alındıqdan sonra, Borcalan, aşağıdakı sənədlərin surətlərini almaq hüququna malikdir:

- Kredit Müqaviləsi;
- Müraciət;
- Kreditin Borcalana verildiyini təsdiq edən sənəd;
- Kredit Müqaviləsi üzrə Borcalanın bütün öhdəlikləri yerinə yetirdiyini təsdiq edən sənəd.

5.2.5. Borcalan, Kredit Müqaviləsindən imtina etmək hüququna malikdir, hər hansı bir səbəb göstərmədən, Kreditin verildiyi gündən etibarən 30 (otuz) gün ərzində. Bu halda, Borcalan, Kredit Müqaviləsi üzrə verilmiş pulu və həmin pulu alma tarixindən etibarən hesablanan faizləri geri ödəməlidir. Dövlət rüsumu və Kreditorun ödədiyi xidmət haqqı istisna olmaqla, Borcalandan kompensasiya və ya digər ödənişlər alınması qadağandır.

6. KREDITİN İSTİFADƏSİ ÜZRƏ FAİZLƏR, KREDIT MÜQAVİLƏSİ ÜZRƏ BORCUN ÖDƏNMƏSİ

6.1. Kreditin məbləği üzərində faizlər, Kreditor tərəfindən Fərdi Şərtlərdə müəyyən edilmiş faiz dərəcəsinə və Kreditin istifadəsi müddətinin günlərinə əsasən hesablanır. Faizlər hesablanarkən, ilin günlərinin sayı 360 qəbul edilir, əgər Kredit Müqaviləsində başqa cür müəyyən olunmayıbsa və təqvim ayındakı günlərin sayı müvafiq ayın faktiki təqvim günləri ilə müəyyən edilir.

6.2. Kreditin istifadəsi üzrə faizlərin hesablanması, kreditin verilməsindən növbəti gün başlayır və onun faktiki geri qaytarıldığı günə qədər (bu gün daxil olmaqla istisna olmaqla) davam edir, bu isə 3.4-cü maddəyə uyğun olaraq müəyyən edilir.

6.3. Faizlərin hesablanması, yüzlik qəpik dəqiqliyi ilə və riyazi olaraq yuvarlaqlaşdırılmaqla aparılır. Kredit Müqaviləsi üzrə ödəmə məbləğinin hesablanması, Kreditin məbləği və faizlərin ödənilməsi məqsədilə Aylıq Ödənişlər üzrə cədvəlinə uyğun olaraq, Fərdi Şərtlərdə göstərilən müddət və məbləğlərə əsasən yüzlik qəpik dəqiqliyi ilə hesablanır və riyazi olaraq yuvarlaqlaşdırılır.

6.4. Borcalan, Kreditin məbləğini və faizləri, Fərdi Şərtlərdə müəyyən olunmuş müddət və qaydada, Aylıq Ödənişlər üzrə Cədvəldə göstəriləyi kimi ödəyir və ya Kreditin məbləğinin geri qaytarılacağı gündə ödəniş etməklə borcunu tam şəkildə geri qaytarır.

6.5. Borcalan, Kreditin məbləğini (həmçinin faizləri və (və ya) ödənişləri) Kreditora, Kredit Müqaviləsində göstərilən müddət və qaydalara uyğun olaraq geri qaytarmağa borcludur. Kreditin geri qaytarılması, Kreditin məbləğinin Kreditorun hesabına köçürülməsi günü hesab edilir. Əgər Kreditorun və Borcalanın hesabları eyni təşkilatdadırsa, Kreditin geri qaytarılması günü, Kreditin Borcalan tərəfindən Kreditorun hesabına köçürüldüyü gündür.

Bu zaman Borcalan, Aylıq Ödənişlər üzrə Cədvəldə və ya Kredit Müqaviləsi üzrə borcun tam şəkildə ödənməsi üçün Birdəfəlik Ödənişin yerinə yetirilməsi ilə əlaqədar olaraq, ödənişin hər hansı bir tarixində, Azərbaycan Respublikasının vaxtına görə, ən gec saat 23:59:59-da Kreditora ödəmənin həyata keçirilməsini təmin etməlidir.

6.7. Kreditin istifadə müddəti bitdikdən sonra, Kreditin son qaytarılma tarixi (Fərdi Şərtlər üzrə) və (və ya) Aylıq Ödənişlər üzrə Cədvəldə göstərilən ödəniş tarixləri əsasında Kreditin və (və ya) Aylıq

Ödənişin (əsas borc və hesablanmış faizlər (əgər varsa)) geri ödənilməməsi və ya tam ödənilməməsi hallarında, Borcalanın həmin Kredit / Aylıq Ödəniş üzrə borcu gecikmiş hesab edilir.

6.8. Borcalan tərəfindən Kredit Müqaviləsi üzrə ödənilən məbləğ, əgər o, Borcalanın bütün öhdəliklərini yerinə yetirməyə kifayət etmirsə, aşağıdakı ardıcılıqla Borcalanın borcunu ödəmiş hesab edilir:

- 1) Cərimələr üzrə borc;
- 2) Faizlər üzrə borc;
- 3) Əsas borc üzrə borc;
- 4) Cari ödənişlər üzrə faizlər;
- 5) Cari ödənişlər üzrə əsas borc;
- 6) Borcalanın öhdəliklərini düzgün yerinə yetirməməsi ilə bağlı borcun məcburi ödənilməsi üçün xərclər.

Əgər Azərbaycan Respublikasının qanunvericiliyi və ya Azərbaycan Mərkəzi Bankının qaydaları və təlimatları ilə başqa bir ardıcılıq müəyyən edilibsə, borc bu ardıcılığa uyğun olaraq silinəcəkdir.

6.9. Borcalanın Kreditin və faizlərin ödənilməsi üzrə mümkün olan qaydalar:

- "KredAqro" mobil tətbiqi və Kredaqro.com saytında onlayn ödəniş;
- MilliÖn və eManat terminalları vasitəsilə;
- "M10" mobil tətbiqi vasitəsilə;
- Banklararası ödəniş terminalları: Azərbaycan Beynəlxalq Bankı, Xalq Bankı, Kapital Bank, AccessBank, Respublika Bankı (siyahı dəyişə bilər, aktualaşdırılmış məlumatları +99455 202-80-00 nömrəsindən öyrənmək mümkündür);
- Bank hesabına köçürmə.

Bu 6.9-cu maddədə qeyd olunan ödəniş üsulları üzrə komissiya tətbiq edilə bilər. Buradakı komissiya məbləği Kreditordan asılı olmayaraq, ödəniş xidmətinin təşkilatı/bankı tərəfindən müəyyən edilir və alınır.

6.10. Əgər Borcalanın Kredit Müqaviləsi üzrə tam borcun ödənməsi zamanı ödənilən məbləğ, həmin ödənişin tarixində borcun məbləğindən artıq olarsa (artıq ödəniş), Borcalanın Kreditordan bu məbləği (artıq ödəniş) geri tələb etmək hüququ yaranarsa, aşağıdakı qaydalar tətbiq olunur:

6.10.1. Əgər artıq ödənişin mövcud olduğu anda Borcalanın Kreditora başqa Kredit Müqaviləsi üzrə öhdəlikləri varsa və ya gələcəkdə belə öhdəliklər yaranarsa, Kreditör, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 540-cı maddəsinə əsasən, artıq ödənişi, Borcalanın digər Kredit Müqavilələrinə qarşı olan borcunun (tam və ya qismən) ödənilməsinə tətbiq edə bilər. Borcalan bu barədə Kreditora əvvəlcədən xəbərdar edilməlidir və məlumatlar 19-cu maddəyə uyğun olaraq təqdim edilir.

6.10.2. Əgər Borcalanın Kreditora qarşı başqa öhdəlikləri yoxdursa, artıq ödənilmiş məbləğ, Borcalanın Azərbaycan Respublikasında açılmış bank hesabına geri köçürüləcəkdir. Bu zaman Borcalan, artıq ödənilən məbləğin geri qaytarılması üçün müvafiq ərizə ilə Kreditori yazılı şəkildə məlumatlandırılmalıdır. Bu ərizəyə Borcalanın bank hesabı məlumatları və bankın təsdiq etdiyi sənəd əlavə edilməlidir.

7. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

7.1. Kreditor və Borcalan Azərbaycan Respublikası qanunvericiliyinə və Kredit Müqaviləsinə uyğun olaraq məsuliyyət daşıyır.

7.2. Əgər Borcalan Kredit Müqaviləsi üzrə öhdəlikləri vaxtında və düzgün şəkildə yerinə yetirməzsə, Kreditor öz mülahizəsinə əsasən, Borcalandan hər gün üçün gecikmiş əsas borcun 5 (beş) %-i məbləğində cərimə (dəbbə) ödəməsinə tələb edə bilər və ya qanunla və ya Kredit Müqaviləsi ilə nəzərdə tutulan digər tədbirləri tətbiq edə bilər.

Əgər Borcalan Kredit Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməz və ya vaxtında yerinə yetirməzsə, Kreditor, Notariusdan Kredit Müqaviləsi üzrə Borcalanın borcunu təsdiq edən sənədlərə icra qeydi qoyulmasını tələb edə bilər. Kreditor bu icra qeydi üçün dövlət rüsumunun ödənilməsi ilə əlaqədar xərcləri Borcalana təqdim edə bilər.

Əgər Kreditor, Borcalana Kreditin məbləğini vaxtında verməzsə, Kreditor Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

7.3. Cərimə ödənilməsi, Borcalanı Kreditora Kreditin geri qaytarılmasından və onun istifadəsinə görə faizlərin ödənilməsindən azad etmir.

7.4. Borcalan, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, üzərinə həbs qoyula biləcək bütün əmlakları ilə Kreditor qarşısında tam məsuliyyət daşıyır.

7.5. Borcalan, Kredit Müqaviləsi bağlanarkən və yerinə yetirildikdə Kreditora təqdim etdiyi bütün məlumatların düzgünlüyü və aktuallığına görə məsuliyyət daşıyır. Əgər Borcalan yanlış məlumat təqdim edərsə, Borcalan bu məlumatların təqdim edilməsindən yaranan hər hansı mənfi nəticələrə görə özünə tam məsuliyyət daşıyır.

8. MÜBAHİSƏLƏRİN HƏLLİ

8.1. Kreditor və Borcalan arasında yaranan mübahisələrin məhkəməsi, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq müəyyən edilir. Kredit Müqaviləsinin Fərdi Şərtlərində Kreditor və Borcalan, mübahisənin həlli üçün məhkəmənin yurisdiksiyasını dəyişdirə və mübahisənin hansı məhkəməyə verilməli olduğunu müəyyən edə bilərlər.

8.2. İstehlakçıların hüquqlarının qorunması ilə bağlı mübahisələr, Azərbaycan Respublikasının 19 sentyabr 1995-ci il tarixli № 1113 «İstehlakçıların hüquqlarının qorunması haqqında» Qanununun 26-cı maddəsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilir.

8.3. Hər hansı tərəf tərəfindən məhkəməyə iddia və ya məhkəmə qərarı çıxarılması barədə müraciət, tərəfləri Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Əgər Kreditor məhkəməyə müraciət etmək üçün dövlət rüsumunu və digər xərcləri (o cümlədən hüquqi xidmətlərin ödənişi, dövlət rüsumu, Notarius müraciət etmək üçün xərcləri) ödədikdən sonra Borcalan öz öhdəliyini könüllü olaraq yerinə yetirərsə, dövlət rüsumu və həmin xərclər tam şəkildə Borcalan tərəfindən Kreditora geri ödənilməlidir. Bu məbləğlərin ödənilməməsi halında, həmin məbləğlər məhkəmə yolu ilə Borcalandan alınacaqdır.

8.4. Kreditorla bağlı olan hər hansı mübahisələr, yazılı şikayətlər göndərməklə və danışıqlar yolu ilə həll edilə bilər.

8.5. Mübahisələr, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə verilməsi üçün təqdim oluna bilər.

9. MÜQAVİLƏNİN DƏYİŞİLMƏSİ VƏ LƏĞVİ

9.1. Kredit Müqaviləsinin şərtlərinin dəyişdirilməsi və ya ləğv edilməsi, Azərbaycan Respublikası qanunvericiliyində və ya Kredit Müqaviləsində müəyyən edilmiş hallarda mümkündür.

9.2. Əgər Kredit Müqaviləsinin şərtləri **Kreditorun** təşəbbüsü ilə tək tərəfli olaraq dəyişdirilərsə (4.2.1 – 4.2.5-ci maddələrə əsasən), **Kreditor** Borcalana dəyişikliklər barədə, Fərdi Şərtlərdə göstərilən üsul ilə xəbərdarlıq etməlidir.

10. DİGƏR ŞƏRTLƏR

10.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 411-ci maddəsinə uyğun olaraq, Kredit Müqaviləsinin bağlanması yeri, təklif göndərən hüquqi şəxsin yerləşdiyi yerdir.

10.2. Kredit Müqaviləsinin Fərdi və Ümumi Şərtlərinin qəbul edilməsi, Borcalan tərəfindən Fərdi Şərtlərin elektron imza (Eİ) ilə imzalanması yolu ilə həyata keçirilir, bu işə Sənədlərin qorunan dövryyəsi haqqında razılaşmada nəzərdə tutulub və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409-cu maddəsinə uyğundur. Kredit Müqaviləsini, Müraciəti, həmçinin şəxsi məlumatların işlənməsinə və kredit hesabının alınmasına razılığın imzalanması üçün Borcalana Eİ istifadə edərək razılaşmaq hüququ verilir.

10.3. Tərəflər qəbul edirlər ki, Borcalanın Şəxsi Kabineti vasitəsilə həyata keçirdiyi və elektron formada qeydiyyatla alınan əməliyyatlar, Kredit Müqaviləsinin bağlanması və yerinə yetirilməsi ilə bağlı hüquqi münasibətlərin yaranması, dəyişdirilməsi və dayandırılmasına dair iradə bildirişi hesab olunur. Şəxsi Kabinet vasitəsilə yaradılan sənədlər, o cümlədən Borcalanın Şəxsi Kabinetdə həyata keçirdiyi əməliyyatları qeyd edən sənədlər, onların etibarlılığını və hüquqi qüvvəsini təsdiq edir və Kredit Müqaviləsinin bağlanmasını və yerinə yetirilməsini təsdiq etmək üçün, o cümlədən mülki hüquqi mübahisələr üzrə məhkəmələrdə dəlil olaraq istifadə oluna bilər.

10.4. Bu Ümumi Şərtlərlə razılaşan zaman, Borcalan, Kredit Müqaviləsini bağlamazdan əvvəl Kreditor-dan aşağıdakı məlumatları aldığını təsdiq edir:

- Kreditorun Kreditin verilməsi üçün Komissiya tələb etmək hüququ;
- Kredit Müqaviləsi üzrə öhdəliklərin vaxtında yerinə yetirilməməsi nəticəsində Borcalanın gözlənilən xərclərə nisbətən əlavə xərc çəkəcəyini və Kredit Müqaviləsi üzrə öhdəliklərin pozulması halında tətbiq olunacaq cərimə (dəbbə);
- Öz maliyyə vəziyyətini diqqətlə təhlil etməyin vacibliyi, o cümlədən aşağıdakı amilləri nəzərə alaraq:
- Öz öhdəliklərini Kredit Müqaviləsinə uyğun olaraq yerinə yetirmək üçün pul vəsaitlərinin daxil olacağı gözlənilən tarixlər və məbləğlər (maaş ödənişinin dövriliyi, digər gəlir növləri);
- Fövqəladə hallar və ya digər hadisələrin, Kredit Müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin mümkün olmayacağına səbəb ola biləcəyi ehtimalı (o cümlədən iş yerinin itirilməsi, maaşın gecikməsi və ya Borcalandan asılı olmayan səbəblərdən digər gəlirlər, Borcalanın sağlamlıq vəziyyəti, bu da onun işə düzəlməsinə və nəticədə gəlir əldə etməsinə mənfi təsir göstərə bilər);
- Kredit Müqaviləsinin bağlanması zamanı Borcalanın təqdim etdiyi məlumatların Fərdi Şərtlərə təsir göstərə biləcəyi;

- Kreditorun, Borcalan tərəfindən Kredit Müqaviləsi üzrə pul vəsaitləri yerləşdirilməsi üçün müvafiq Bank Kartı məlumatlarının təqdim edilməməsi və ya bu məlumatlara uyğun olaraq Kreditin yerləşdirilməsi mümkün olmadıqda Kredit Müqaviləsini ləğv etmək hüququ.